

Qələmi silahla əvəz edən müəllim

Şahin MƏMMƏDOV:

"Mən özümə söz verdim ki, yalnız qələbə üçün döyüşəcəyəm"

Uşaqlıqdan başlayan Vətən yolu

1977-ci ildə Ağdaş rayonunda dünyaya gələn Şahin Məmmədov üçün hərbi geyim uşaqlıq arzusu olub. O, nizam-intizamı sevirdi, vətənpərvərlik onun üçün təbii bir hal idi. 1991-1994-cü illərdə Cəmiş Naxçıvanski adına Hərbi Liseydə 1994-1998-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyaraq həyatının istiqamətini müəyyənləşdirib. O illəri xatırlayarkən gülümsəyir: "Biz hələ gənc yaşlarımızdan "Vətən" sözünün məsuliyyətini dərindən dərk etməyə başladırıq. Hər səhər və qarşımıza gələcək günə başlamaq, bayrağın qarşısında dayanmaq insanın ruhuna qürur, məsuliyyət və şərəf hissi aşılayırdı". 1998-ci ildən 2010-cu ilə qədər Azərbaycanın müxtəlif bölgələrində hərbi qulluq keçən Şahin Məmmədov hər zaman "əsgərlərinə bir müəllim, xalqına bir oğul" kimi xidmət edib.

Səngəzə dönüş - 44 günlük müharibə

Söhbətimiz Vətən müharibəsinə çatanda Şahin müəllimin baxışları dərinləşir. Sanki o anlara qayıtdı, o səsləri, o qoxunu, o gərginliyi yenidən yaşadı:

"Əslində, müharibə gözlənilən idi. Aprel döyüşləri, Tovuz hadisələri, bunlar gələcək müharibənin qıvcıqları idi. Amma o an yəni də gözlənilməz idi. Şagirdlərim mənə tez deyirdilər: "Müəllim, güclü ordumuz var, bəs niyə torpaqlarımızı azad etmirik?" Mən hər dəfə deyirdim: "Zamanı gələcək. Müharibə başlayan gün anladım ki, həmin zaman aruq yetişib".

2020-ci ilin 20 sentyabrı onun yaddaşına əbədi həkk olunub. Həmin gün o, ailəsi ilə birgə telefon zənginin ad gününü keçirdi. Birdən telefon zəng çaldı. Səfərbərlik xidmətindən idi: "Sabah səhər saat 5-də idarədə olun. Nə qədər gizlətməyə çalışsınız da, ailəyə başa düşdüyünüz. Həyat yoldaşımın gözəlində həm qorxu, həm fəxarət vardı. Mən onu sakitləşdirməyə çalışdım. Amma o gecə yatmadım. Saat 4:30-da uşaqlarımı yuxuda qoyub evdən çıxdım. Həyat yoldaşım qapıda ağlayırdı. Mən gülümsədim və dedim: "Hər şey yaxşı olacaq". Amma içimdə dərin bir hiss vardı, bəlkə də onları bir daha görməyəcəyəm. Bu, çox ağır hissidir. Amma o anda tək bir düşüncə vardı, bu, bizim qeyrət məsələmizdir".

Döyüş meydanında məsuliyyət və mərdliyin anı

O günlər Şahin müəllimin ömründə silinməz izlər qoyub: "Zabit olmaq məsuliyyətdir. Əmr vermək asan görünür, amma o əmrin arxasında insan taleləri dayanır. Mən özümə söz verdim: nəyin bahasına olursa-olsun, yalnız qələbə üçün döyüşəcəyəm. Çünki bu müharibə təkcə torpaq uğrunda deyil, şəhidlərimizin ruhunu, Vətənimizin namusunu uğrunda idi". O, Ağdam istiqamətində Xaçınçay döyüşlərində iştirak edib. Bu döyüş hələ də onun gözələri önündən keçir:

"Gecə saat üç radələrində düşmən postumuzu miniaturla atəşə tutdu. Mən bilirdim



ki, növbəti mərhələdə basqın edəcəklər. Onların taktikasına artıq bələd idim. Biz öz mövqeyimizdə hazır dayanmışdıq. Saat beşdə atəş kəsildi. Hava işıqlanana qədər ağır döyüş getdi. Biz az idik, amma inadla dayandıq. Düşməni geri çəkildi. Səhər göy üzünə baxdım, dərinlən nəfəs aldım. Qorxu yox idi, yalnız rahatlıq və qürur vardı. Biz qoruduq, biz dayanıb vəzifəmizi yerinə yetirdik."

Şahid dostların xatirəsi

Səhətə qayıdandan sonra düşündüm Şahin müəllim səsinə bir az alçaltdım:

"O qədər dostum, zabit yoldaşım şahid oldu ki... Telefonunda hələ də onların nömrələri durur. Bozən baxıram, ürəyim sıxılır. Onlar bu Vətən üçün canlarını verdilər. Mən onların ruhlarına borcluyam. Biz onların qanı ilə alınmış torpaqlarımızı qoruyalıyıq. Dövlətimizi, bayrağımızı, torpağımızı sevmək, bu, bizim ən böyük vəzifəmizdir".

Sınıf otağı - yeni xidmət məkanı

Müharibədən sonra o, yenidən məktəbə qayırdı. İndi onun hər dərsi bir ruh dərslidir, hər sözü bir vətənpərvərlik mesajıdır. "Hərbi xidmətlə meyllilik arasında böyük fərq yoxdur. İdeya eynidir - Vətənə xidmət. Mən indi səngərdə deyiləm, amma sinifdə gəncləri döyüşə yox, həyata hazırlayıram. Onlara öyrədirmək ki, Vətənə xidmət yalnız silahla olmur. Müəllim də, mühəndis də, həkim də Vətənə eyni dərəcədə xidmət edə bilər".

Dərslərində müharibə təcrübəsini, döyüş ruhunu, nizam-intizamı və məsuliyyəti hissini birleştirir: "Mən döyüş meydanında nə qədər çətinlik olduğunu öz gözümünlə gördüm. İndi bu təcrübəni gənclərə ötürürəm. Onlar bil-məlidirlər ki, Vətənə xidmət yalnız qələbə gətirəndir deyil, gündəlik həyatda da məsuliyyət tələb edir".

Qürurla baxdığı gələcək - şagirdlərinin uğurları

Səhətə qayıdandan sonra Şahin müəllim sinifdə çəkilən bir fotonu göstərir. Baxışlarında o qədər sevgi, qürur və ata məhəbbəti vardır ki, sözlər bir anlığa dayanır. "Ən sağdakı qız Aytən

Nəsimovadır. Hazırda Heydər Əliyev adına Hərbi İnstitutun 1-ci kursunda oxuyur. Dərs-lerimdə tez-tez deyirdi: Müəllim, mən də sizin kimi olmaq istəyirəm. İndi baxıram və düşünürəm: o sözlər boş yerə deyildi. Bu, mənim üçün ən böyük qürurdur. Bu peşə təkcə kişilər üçün deyil. Mənim qız şagirdlərimdən də bu sahəni seçənlər var. Onların uğurları mənim üçün həm sevinc, həm də məsuliyyətdir. Deməli, mən təkcə dərs keçmirəm, bir yol göstərirəm".

Müharibədən sonra dəyişən baxış

"Müharibə insanı dəyişdirir," - deyir Şahin müəllim. - "Həyatla, insanlara baxışım dəyişdi. Daha anlayışlı, daha səbirli oldum. Müharibədən sonra içimdə bir istək yaranı: Vətən sevgisini daha çox insana aşılamaq. Bu, mənim borcumdur".

Vətən sevgisi - bir ömür

"Sevgilərin ən üstünü Vətən sevgisidir," - deyir Şahin müəllim. Bu, onun həyatının bütün fəlsəfəsinin əhatə edir. O, ailəsində də bu sevgini yaşadır. Üç övlad atasıdır. Böyük oğlu atasının yolunu davam etdirərək zabit kimi Vətənə xidmət edir: "Ata kimi bundan böyük fəxr ola bilməz. Mənim başladığım yolu oğlum davam etdirir. Bu, həm ailə borcu, həm də Vətən qarşısında şərəfidir".

Şahin Məmmədovun sədaqəti və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Silahlı Qüvvələrin 10 illik yubileyi", "Silahlı Qüvvələrin 90 illik yubileyi", "Qüsursuz Xidmətlərə görə" 3-cü və 2-ci dərəcəli, eləcə də "Ağdamın azad olunması-na görə" və "Müharibə iştirakçısı" medalları ilə təltif olunub.

Həç kim Vətənə xidmətindən ehtiyata buraxılmır

Bu gün ehtiyatda olan mayor, müəllim və ata kimi Şahin Məmmədovun həyatında bir ortaq xətt var - yəni xidmət.

Aynur ARAZ,
Mərkəzi Arın və Şaki-
Zaqatala üzrə regional təmsilçisi